

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərovun 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmov Tünzalə Ələddin qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 69 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

29 dekabr 2014-cü il

Mən, ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmov Tünzalə Ələddin qızının 27 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 69 sayılı müraciətini araşdırarkən aşağıdakıları müəyyən etdim:

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmov Tünzalə Ələddin qızı Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin bələdiyyəyə keçirilmiş seçkilərin nəticələrinin ləğv olunmasını tələb etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfindən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Ərizəçi T.Ə.Məhərrəmov səsvermə günü seçki məntəqələrində kifayət qədər səs topladığını, lakin səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunda ona verilmiş səsərin azaldıldığını və bəzi seçki məntəqələrində ciddi qanun pozuntularının baş verdiyini iddia etmişdir.

Araşdırma prosesində T.Ə.Məhərrəmov Nizami (Gəncə) bələdiyyəsinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun təsdiq olunmuş surətini, özünün tərtib etdiyi bir ədəd aktı və imzaladığı bir ədəd kiçik qeydi Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Nizami (Gəncə) bələdiyyəsinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş protokoldan məlum olur ki, T.Ə.Məhərrəmov həmin bələdiyyə üzrə seçilməli olan namizədlərdən daha az səs toplamışdır.

Araşdırma zamanı Nizami (Gəncə) bələdiyyəsinə əhatə edən seçki dairələrinin sədrlərinin və katiblərinin, həmin seçki dairələrinə daxil olan bir sıra məntəqə seçki komissiyaları sədrlərinin və katiblərinin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından məlum olur ki, səsvermə günü 37 sayılı Nizami birinci (Gəncə) və 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsində və həmin seçki dairələrinə daxil olan seçki

məntəqələrində səsvermə, səsvermənin nəticələrinin hesablanması Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş, dairə seçki komissiyası tərəfindən protokolların təsdiq olunmuş surətləri namizədlərə və onu almaq hüququ olan digər şəxslərə verilmişdir.

Bundan başqa, Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər M.M.Əhmədova, S.M.Kərimov, Q.F.Allahverdiyev və S.M. Aslanov, 37 sayılı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə 7, 13, 18 sayılı seçki məntəqələrində müvafiq olaraq müşahidəçi olmuş F.S.Muradova, S.Abdullayeva, R.D.Bayramova və 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə 1, 2, 5, 13 və 21 sayılı seçki məntəqələrində müvafiq olaraq müşahidəçi olmuş E.P.Kərimov, Q.Y.Qarayeva, S.Ə.Qasıмова, S.Z.Süleymanov, V.Q.Həsənov, E.İ.Abbasov və digərləri izahatlarında bildirmişlər ki, həmin seçki məntəqələrində səsvermə üçün lazımi şərait yaradılmış, seçicilərə heç bir təzyiq olmamış, səsvermə prosesində heç bir qanun pozuntusu baş verməmiş, bülletenlərin sayılması və səsərin hesablanması aşkar qaydada aparılmışdır.

Aparılmış araşdırma zamanı 37 sayılı Nizami birinci (Gəncə) və 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairələrində və həmin seçki dairələrinə daxil olan seçki məntəqələrində səsvermə, səsərin hesablanması zamanı, eləcə də həmin dairə seçki komissiyalarında yekun protokolların tərtib olunması zamanı hər hansı qanun pozuntusunun baş verməsi faktı aşkar edilmədi.

Beləliklə, tam, obyektiv və qərəzsiz araşdırma nəticəsində şikayətdə qaldırılmış iddianı təsdiq edən hüquqi əsaslar müəyyən olunmadığı üçün şikayət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :

1. 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmovna Tünzalə Ələddin qızının 27 dekabr 2014-cü il tarixli 69 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvü

Bəxşeyiş Əsgərov